



№ 210 (9665) 26 sentyabr 2024-cü il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

# 1 nömrəli vəzifə uğurla icra olunur



Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Səlahi Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüksəkçəkili, istenilen hava şəraitində uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

AZERTAC xəbər verir ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

## Prezidentin müəyyən etdiyi vəzifələr ölkəmizi daha da qüdrətləndirəcək

"Bu gün Azərbaycanın qolebosunu həzm edə bilməyən dairələr qarayaxma kampaniyaları aparmaqla ölkəmizə toziq göstərməyə çalışırlar. Həm də özlərinin maliyyəsi ilə saxlaqları međi, QHT və digər vəsitələrdən istifadə edib ölkəmizə şor-böhtən yağıdırmaqla adələti işimizə kölgə salmağa çalışırlar. Təbii ki, belə qara qüvvələrin ölkəmizdə ayaq asmasına heç zaman imkan vera bilmərik. Dövlət başçımızın qeyd

etdiyi kimi, dost və ya dost olmayan ölkələri tanımışlıq. Gənc nəslin milli ruhda tərbiyə olunması da başlıca vəzifələrimizdən biridir. Belə ki, gənclərimiz vətənpərvər ruhda tərbiyə olunmasında ailə və məktəb xüsusi rol oynamalıdır".

Ölkə rəhbəri müharibənin başa çatlığı gündən bu ilin sonuna qədər işğaldan azad olunmuş örazilərin yenidən qurulması və bərpaşasına ayrılmış 19 milyard

manat vəsaitlə böyük işlər görüldüyündən dəqiqət çatdırıldı. Yaşayış məntəqələrinin yenidən qurulması işləri başa çatdırılan örazilərə artıq keçmiş məcburi kökçünər qaydırırlar. Bu günə qədər 8 mündən çox şəxs öz doğma yurdularına dönüb. 2026-cı ilə qədər isə 140 min keçmiş məcburi kökçünün doğma yurduna qayıdışı təmin ediləcək. Bütün işlər dövlətimizin iqtisadi imkanları daxilində həyata keçirilir.

İqlim dəyişikliyi ilə mübarizə  
böyük savaşdır

COP29 bu döyüsdə  
qalib gəlməyə qərarlıdır

COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmiz irade və qabiliyyəti ilə yanşı, liderlik rulunu nümayiş etdirir. Bu konfrans dünyada gərginliyin azaldılmasına, sülhün bərərərə olunmasına da tösir göstərocək. Sülhün əldə olunması həmçinin iqlim dəyişmələrinin fosadlanımları aradan qaldırılmasına töhfə olacaq.

Iqlim dəyişmələrinə qarşı mübarizədə ekoloq və meteoroloqlar öndə getərlər, bu gün dənən çox dünya güclərinin birlişməsinə ehtiyac var. Bəşiriyəti bu bələdan qurtarmaq onların əlindədir, öks halda iqlim dəyişmələri bitməyəcək və dənən qərəbənən qurulmasına da tösir göstərocək. Sülhün əldə olunması həmçinin iqlim dəyişmələrinin fosadlanımları aradan qaldırılmasına töhfə olacaq.

Iqlim dəyişmələrinə qarşı mübarizədə ekoloq və meteoroloqlar öndə getərlər, bu gün dənən çox dünya güclərinin birlişməsinə ehtiyac var. Bəşiriyəti bu bələdan qurtarmaq onların əlindədir, öks halda iqlim dəyişmələri bitməyəcək və dənən qərəbənən qurulmasına da tösir göstərocək. Sülhün əldə olunması həmçinin iqlim dəyişmələrinin fosadlanımları aradan qaldırılmasına töhfə olacaq.

### Dövlət başçısı qarşıda duran vəzifələri elan etdi

Ölkəmiz yeni dövər üçün müəyyənləşdirdiyi hədəflərə dəqiq etməlikdən sonra qarşı məbarizədən təmələnmiş tələbatlar davam edir. Düzdür, onları bu günə qədər heç bir noticə olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır" söyleyen dövlətimizin başçısı bu reallığı da dəqiqət çatdırıcı ki, istenilen ideoloji toxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.

→ 6

### Ermənistən cinayət əməllərinə görə maddi-mənəvi təzminat ödəyəcək

Ermənistən təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər: Ermənistən sülh damışları mütləq şəkildə Ermənistən təzminat mesələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi möbləğin miqdarı və ödəniş formalı müəyyən olunmalıdır.

Düzdür, Ermənistən hor zamanki kimi "mozlum" obrazına bürünərkən maliyyəsinin olmadığını bəhanə getirməsi gözələniləndir. Ancaq təcavüzkar ölkənin bunun üçün xeyli çıxış yolu mövcuddur. Mosolən, İravan xarici havadəşlərindən aldığı kiilli miqdarda maliyyə vəsaitini silah almağa yox, təzminatın ödəməyə yənoldo bilər. Yaxud da Ermənistən öz orazisindən Azərbaycanın xeyrini müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılışmasına gedər.

→ 8



Gələn il də  
dövlət bütçəsi  
sosial yönümlü  
olacaq

Prezident İlham Əliyevin daim diqqətə çatdırıldığı sözlərə desək, Azərbaycan vətəndaşının sosial müdafiəsinin və rifah seviyyəsinin təmİN ediləsi yeno də mühüm məsələ olaraq qalır. Buna dövlətimizin apardığı uğurlu sosial-iqtisadi siyaset imkan verir. Başqa sözə, 2025-ci ilə də bədəcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial nominat olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasetinin prioritətləri sırasında qalmışa davam edəcək.

Bütövlükdə bütün istiqamətlər üzrə sosial yönümlü xorcələr dövlət bütçəsi xerçərinin 43 faizini təşkil edir. Gələn il əməkhaqqı və sosial ödənişlərde yeni artımlarla 2 milyondan artıq vətəndaş əhatə olunacaq. Müasir-innovativ tohşilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün 2025-ci ilin dövlət bütçəsində dəhə böyük vəsait nozorda tutulub. Müdafiə və milli təhlükəsizlik xorcələri isə gələn ilin dövlət bütçəsində ümumi dövət xorcələrinin 17 faizini təşkil edir.

2025-ci ilə də Karabağın və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərinə dəhə 4 milyard manat vəsaitin ayrılmış nozorda tutulur. Qeyd edək ki, bu məqsədlər üçün indiyədə dövlət bütçəsində 17,5 milyard manata yaxın vəsait ayrılmışdır.

→ 12

Azərbaycan sərmayə  
sarışan heç bir  
investordan asılı deyil

Qarabağ və Şərqi  
Zəngəzur yalnız daxili imkanlar  
hesabına dırçəldilir

Təkcə onu qeyd etmək kifayətdir ki, Karabağ və Şərqi Zəngəzurda görülen işlərin əhəmi və sürəti hətta dünyada möcüzələr yaranan ölkələri bəlli toczębləndirir. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında nitqində bu barədə çox doqquq demisişdir: "...Qarabağın və Şərqi Zəngəzurun dirçəldiləmisi üçün genişməyiş işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox". Sözsüz ki, bu seviyyədə, bu tezlikdə, bu keyfiyyətdə heç bir ölkədə aparılmayıb və yəqin ki, yaxın gələcəkdə aparılmayacaq da.

→ 12

Kanada və Fransa  
beynəlxalq hüquqa  
hörmət etmirlər

Hər iki ölkənin insanlığa qarşı  
cinayətləri və iyrənc əməlləri var

XVI əsrənən sonra Avropa müstəmləkəciliyi bölgəyə ayaq açıb və bu orazılardan işğal edərək yerli əhaliyə qarşı ayrı-seçkilik, mənşəyasi və soyxırımı siyaseti apararaq onları özlərinə yad medənliyəti menimsəməye məcbur edilir. Bütün bunlar sərt Avropa müstəmləkəciliyinin qoddar qanunları id. Onlara hədələr ilə müxtəlif yolu xəstəliklər, məcburi köç və mühabibələr götürülərlər. Bu siyasetin neticəsidir ki, tarixdə ərazidə moskunlaşan xalqlar hızırda əhalinin cəmi 5 faizini təşkil edir.

1876-cı ilə Kanadada yerli xalqların rezervasiyalarda yerləşdirilməsi etnik temizləmə və moderni soyxırımı aktı olaraq qızılətməldir. Belə ki, yerli xalqlar kond torşorrfatı və mədarlıq üçün faydalı olmayan torpaqlarda təsərrüfatlı, natiqədə onlar arasında acları və müxtəlif xəstəliklər geniş yayılıb.

→ 8



# 1 nömrəli vəzifə uğurla icra olunur

Ordumuzun daha da gücləndirilməsi və hərbi-texniki təchizatı  
Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzindədir



Əvvəli 1-ci səh.

Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin söri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat verdilər.

Bildirildi ki, JF-17C (Block-III) bir-mühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərde yüksək döyüş manevrinə malikdir, effektiv atış gücünə görə seçilir.

Qeyd edək ki, President, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusuna yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mər-

kəzindədir. Yedinci çağırış Milli Məclisin ilk iclasındaki nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurgulayan Prezident İlham Əliyev deyib: "İkinci Karabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımı seviyyədə təmin edilir və təmin ediləcəkdir".

Milli müdafiə sonayemizin inkişaf etdirilməsi, eyni zamanda xarici ölkələrlə hərbi





## Baş nazir Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb



Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirin Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, görüş osnasında Azərbaycan-Belarus dövlətərərəsi əlaqələrinin yüksək səviyyəsində məmənluq ifadə olunub, ikitirafli əməkdaşlığın bütün spektrleri üzrə dinamik inkişafın

təmin edilməsində dövlət başçılarının əsas rolu vurğulanıb.

Qeyd olunub ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında fövqəladə halların qarşısının alınması ve noticələrinin aradan qaldırılması, o cümlədən təcrübə münbadiləsi ve kadrların hazırlığı sahəsində uzunmüddətli tərəfdəlişlik əlaqələri qurulub. Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında 2006-ci il tarixli əməkdaşlıq Sazişinin

həyata keçirilməsi üzrə 2025-2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və noticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsəlesi etrafında fikir mübadiləsi aparılıb.

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 440

### QƏRAR

Bakı şəhəri, 25 sentyabr 2024-cü il

#### Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərar ilə təsdiq edilmiş "Yoluxucu, parazitər və küləvi qeyri-yoluxucu xəstiliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yaranımda karantin-təşkilat, profilaktika və digər zoruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azə-

bayan Respublikasının Nazirlər Kabinetinin qərarı ahr:

1. Koronavirus (COVID-19) infeksiyasiının ölkə ərazisində yayılmasının, onun tərəfdə bileyəyi fəsədların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılmışdır.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respub-

likası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II kitab), maddə 732) 1.1-ci böndündə "2024-ci il 1 oktyabr" sözü "2025-ci il 1 yanvar" sözü ilə əvəz edilsin.

**Əli ƏSƏDOV,**  
Azərbaycan Respublikasının Baş naziri



verdiyini və bu xüsuda beynəlxalq əməkdaşlığı genişləndirilməsi istiqamətində söyleyişlərə dəstekləyini bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə təhlükəsizliyi qaydaları və standartlarının işləniləməsi hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib rolu vurğulanıb. AEBA-nın texniki əməkdaşlıq fəaliyyəti, xüsusi də son illər orzında kənd təsərrüfatı, tibb, neft-kimya və ətraf mühit sahələrində Azərbaycan agentliklərə arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiya-

sına evsahibliyi çərçivəsində əməkdaşlıq imkanları növərdən keçirilib. Həmcinin qarşılıqlı məraq doğuran digər məsələlər müzakirə edilib.

Eyni zamanda tərəflər arasında Azərbaycan Respublikası ilə texniki əməkdaşlığı nəzərdə tutan 2024-2029-cu illər üzrə "Ölkə üzrə Çərçivə Proqramı"nın imzalanma mərasimi keçirilib.

## Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan "Ölkə üzrə Çərçivə Proqramı" imzalanıb

Sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli höftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Motbuat xidməti idarəsindən AZERTAC-a verilən məlumat gözlərə, tərəflər Azərbaycanla AEBA arasında əməkdaşlığın səviyyəsində məmənluq ifadə edərək, hazırkı birgə layihələr və perspektivlərə ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiya-

verdiyini və bu xüsuda beynəlxalq əməkdaşlığı genişləndirilməsi istiqamətində söyleyişlərə dəstekləyini bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə təhlükəsizliyi qaydaları və standartlarının işləniləməsi hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib rolu vurğulanıb. AEBA-nın texniki əməkdaşlıq fəaliyyəti, xüsusi də son illər orzında kənd təsərrüfatı, tibb, neft-kimya və ətraf mühit sahələrində Azərbaycan agentliklərə arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiya-

sına evsahibliyi çərçivəsində əməkdaşlıq imkanları növərdən keçirilib. Həmcinin qarşılıqlı məraq doğuran digər məsələlər müzakirə edilib.

Eyni zamanda tərəflər arasında Azərbaycan Respublikası ilə texniki əməkdaşlığı nəzərdə tutan 2024-2029-cu illər üzrə "Ölkə üzrə Çərçivə Proqramı"nın imzalanma mərasimi keçirilib.

## XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü ilde edilmiş soyahət əlaqələrinə ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətən qızdırılıb.

AZERTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyətən əlavə edilmiş əlaqədər vətəndaşlarımıza İsrail-Livan sərhədindən yaxın ərazilərə səfər etməməyi və yerli qurumla-

rin verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmayı tövsiyə edirik.

**Əlaqə vasitələri:** Azərbaycan Respublikasının İsrail Dövlətindəki sofiiri telaviv@mission.mfa.gov.az  
+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındaki sofiiri beirut@mission.mfa.gov.az  
+961 4 922 066.

## Ombudsman Səbinə Əliyeva ABŞ-nin ölkəmizdəki səfiri ilə görüşüb

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Amerika Birleşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki sofiiri Mark Libbi ilə görüşüb.

Ombudsman Aparatından AZERTAC-a bilgilərə, ki, görüs zamanı müvəkkil insan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinə əhəmiyyətini diqqətən qızdıraraq bu istiqamətdə xarici ölkələrin ombudsmanı və milli insan hüquqları institutları, habelə beynəlxalq təşkilatlar mövcud səmorəli əməkdaşlıq əlaqələrindən danışır. "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edən ombudsman bərabərlik hüququnun təmin olunması, ayri-seçkililiyin qarşı-



qurun normalarının kobud şəkildə pozulduğunu, ətraf mühito ziyarə vurulduğunu, ekosid cinayətlərinin təradidilərini bildirib. O, işgal dövründə Azərbaycan torpaqlarında basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş əraziyələrə təhlükəsiz qayğısına, aparılan genişməyiş bərpə-qurşuculq işlərinə ciddi mənəcə yaratdığını bildirib.

Brinçi Qarabağ mühərbiyəsində 4 minə yaxın vətəndaşımızın itkin düşüldüyünü qeyd edən Səbinə Əliyeva Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər noticesində bir səra vətəndaşımızın şəxsiyyətinin müəyyənləşdirilərə dəfn edildiyini, lakin itkin düşmüş şəxslərin təliyi barədə hələ də məlumat elə olunmadığını diqqətən qızdırılıb.

Görüşdə həmcinin qarşılıqlı məraq doğuran bir səra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Amerika Birleşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki sofiiri Mark Libbi ilə görüşüb.

## Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldən azad edilmiş əraziyələrin mərkəzələndirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Kəlbəcər şəhərində keçirilib.



görülən işlər barədə məruzələr dinişənlər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyə tərəfindən görünlən və planlaşdırılan işlər barədə məlumatlar toqdim edilib.

İcləsin sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrindən irali gölər müvafiq təşriflər verilib.

Səfor çevrilişində Kəlbəcər rayonunun ərazisindən görülmüş müvafiq işlərlə tanışlıq olub və bir səra obyektlərə baxış həyata keçirilib.





**Bu** il president və parlament seçki-lorinin müstəqillik dövründə ilk dəfə olaraq büt-tün ölkə orasında keçirilmiş dövlətimizin gü-cünün, xalqımızın ayil-maz ruhunun bütün dün-yaya nümayisi kimi al-a-mətdar hadisələrin ən mühümünlərindəndir.

Prezident İlham Əliyev yedinci çağırış Milli Məclisin ilk iclasındaki program xarakterli çıxışı dövlətimizin uzun illər orzindo əldə etdiyi nöticələri strateji planda görməyə, cənə zamanda orası bü-tövlüyüümüz və suverenliyimiz-in taməmin olunmasından sonra yeni dövrə qarşıda duran osas məsələlər haqqında aydın təsvi-vürvərlər malik olmuşaq böyük kömək göstərdi, məvcud realllərin dəyərləndirilməsi, goləcəyin proqnozlaşdırılması etibarılı xüsüs maraq kosub etdi.

Dövlət rəhbərimizin nitqi bir səra mühüm istiqamətləri şəhət edirdi, bunlardan birincisi, Vətən müharibəsindəki tarixi qələbəmiz və suverenliyimiz-in tam bərpası ilə bağlı məsələləri idi. İkinci Qa-rabağ müharibəsi və suverenliyimiz-in bərpasının dönya məqyasında tarixi hadisə kimi xalqımızın milli birliliyi, iradəsi, dövlətimizin güci sayəsində qazandığımız qo-ləbdər. "Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövcləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nöticələri biz bütün dünyaya qəbul etdirə bildik" - Prezident İlham Əliyev nitqində xüsusi vurguladı.

#### Hərbi gücümüz artırılacaq

Azərbaycan orası bütövlüyü-nə, suverenliyinə tam nail olma-qıla böyük bir mərhələnin başa vurub yeni strateji dövrə daxil oldu. Bu dövrün de, təbii ki, öz mühüm vəzifələri, vacib çəqışları var. Prezident İlham Əliyev nitqində bu vəzifələri, çəqışları diqqət çətdirdi. Dövlət rəhbərimizin fi-kirlərindən belə noticeyo gəlmək olar ki, ölkəmizin milli təhlükə-sizliyinin tomin edilməsi, hərbi gücümüzün artırılması bu strateji dövrü do Azərbaycan dövlətinin osas prioritetlərindən olacaq. Bu-nu səfərləndən osas amillər, ümumən müasir dünyamızda gedən proseslər, Ermenistanda re-vansız meyillərinin ara-sıra baş qaldırması, bugünkü zamanda beynəlxalq hüquq anlayışının, İkinci Dünya müharibəsindən sonra on illiklər orzində məvcud olmuş təhlükəsizlik arxitekturasi-nın sıradan çıxmazı, əvvəzini güc-lünən haqlı olması prinsipinin öne keçmişdir.

Hor birmizə məlumudur ki, ölkəmizin təhlükəsizliyini təhdid edən əyvanlar, planlar hələ də bit-meyib və getdikən yen formalarda özünü göstərir. Hazırda hec bir funksional mahiyyət daşıyanın Minsk qrupunun formal şəkildə saxlanmasının cəhdəri, Ermenistana-nın beynəlxalq havadarlarının Azərbaycana qarşı qərar, qətnamə və açıqlamaları Zəfərimizi həm də bilmeyən xarici dairələrin ölkəmizə qarşı çirkin planlarından xəbor verir. İkinci Qarabağ müharibəsindən keçən dövr orzindo do Azərbaycan öz hərbi gücün hərtərəflə artırmış, yerli hərbi sənaye kompleksinin sərəli inkişafı, gücləndirilməsi istiqamətində atılan məqsədönlü addımlar bu planlara qarşı on adekvat cavab tədbirləridir. Bütün bu tədbirlər digər tərəfdən ölkəmizin gücü-nü və inkişafını göstərir, hərbi sa-həde xarici mənbələrdən asılılıq azadır. Eyni zamanda nəzər almaq lazımdır ki, bu gün ölkəmiz-də müdafiə sahəsində tətbiq olunan texnologiyaların ümumi in-tellektual potensialı gücləndirilməsinə şəhər şəhər yaradır. Üstəlik, minlərlə yeni iş yeri açılır, Azərbaycan hərbi möhsullar ixrac etmek potensialı genişləndirir.

#### Sərhədlərin təhlükəsizliyi

Ölkəmizin orası bütövlüyü-nün bərpasından sonra hazırlı-də dövlətimizin maşğıl olduğu ən mühüm məsələlərdən biri do sərhədlərimizin qorunmasıdır. Hazırda Ermenistandan 500 kilometrlik,



## Azərbaycan yeni strateji dövrədə

çox müraciətə relief şəraitində, bəzəi yerdən hətta 3000 metr yüksəklikdən keçən şərti sərhədlərimizdən mühəndis işləri hayata keçirilir. Bu gün Fransanın və digər Qərb ölkələrinin hərbi yar-dımları ilə kütləvi şəkildə silah-landıran, hələ de revansız xü-yası ilə yaşayın Ermenistandan gözlənilən toxribat etfimləri dənildən sonra qənarət qalmır.

Həzirdə dünyada bir çox bölgələrində gərginliklər, açıq şəkildə toqquşan mərakeşlər və bunun Azərbaycanın yerləşdiyi coğrafiya miyühəm təsirlərinə fonda-dıqar qonşu ölkələrə sərhədlərimizdən etibarlı şəkildə qorunması, müasir infrastrukturla tozch edilər möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu. Eyni zamanda qeyd etdi ki, bugünkü vəzifələri poziv-yatda daxili təhlükəsizliyi tomin etmək üçün Azərbaycanın quru sərhədlərinə bağlı saxlaması yeganə düzgün addımdır. Son illər or-zində quru sərhədlərimizdən bağı olmasi bizi çox böyük fəlakətlər-dən xilas edib. "Azərbaycanda təbəqələr möhkəmləndirilməsi mü-hüm məsolodur. Azərbaycan Pre-zidenti bu məqama çıxışında xüs-si toxurdu.



## Demokratiyanın iki üzü - ədalətin ikili standartı

# Kanada və Fransa beynəlxalq hüquqa hörmət etmirlər

Hər iki ölkənin insanlıq qarşı cinayətləri və iyrənc əməlləri var

Olkomizə qarşı patoloji nifrotini gizlədə bilməyən Kanadanın xarici işlər naziri Melani Coli növbəti dəfə qəzəv və böhtən nümayis etdiyərək ermənilərin guya Azərbaycanın Qarabağ bölgüsünü tərk etməyə məcbur edilmişsi ilə bağlı əsaslı ittihəm irolu sürüb.

Lakin Ermənistənən az qala otuz il davam edən horbi tacavüzü zamanı azərbaycanlılar qarşı tördətiyi etnik təmizləmə, kütləvi qırıqlar və insanlıq qarşı cinayətlər barədə suşmağa üstünlük verən bu bəşərləsi siyasetçi Azərbaycana dərs verək evezinə, təmsil etdiyi ölkənin biabarıq tarixi ilə möşəl olmalı və Kanadanın zor vərdüğü insanlardan üz istəməlidir.

Xatırladıq ki, XVI əsrdən sonra Avropanın müstəmləkəçiləri bölgəyə ayaq açıb və bu əraziləri işğal edərək yerli əhaliyi qarşı ayrı-seçkilik, assimiliyasiya və soyqrımı siyaseti araparaq onları özlərinə yad mədəniyyəti məniməsəməyo məscub ediblər. Bütün buncular sort Avropanın müstəmləkəçiliyinin qızıl qanunları idi. Onlar həm də özləri ilə müxtəlif yoxlucu xəstəliklər, məcburi köç və mühərabərətiblər. Bu siyasetin noticisidir ki, tarixən orazide məskunlaşan xalqlar hazırlıq əhalinin cəmi 5 faiziñ toşkil edir.

1876-ci ilde Kanadada yerli xalqların rezervasiyalarda yerləşdirilmiş etnik təmizləmə və mədəni soyqrımı aktı olaraq qıymətləndirilir. Belə ki, yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqları yerləşdirilib, noticidə onlar arasında aqılıq və müxtəlif xəstəliklər geniş yayılıb.

1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fealiyyət göstərib. Burada yerli xalqların assimiliyasiyası siyaseti həyata keçirilib. Həmin məktəblərdən 150 minə yaxın sağırd keçib və onlardan ən azı 3200-ü soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. Bundan oləve, uşaqların çoxu fiziki, seksual və emosional zorlaqlıqda maruz qalıb. 2012-ci ilde yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat telebi ilə iddia qaldırb. 2015-ci ilde Həqiqətin Tapılması və Barışq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqrımı adlandırb. Kanada hökuməti yerli xalqlara 2,1 milyard dollar təzminat ödəməyi razi olub. 2021-ci ilde Kanadanın Saskaçevan vilayətində bu tip internat-məktəb həyətinin yanında 751 nəfər aid məzərlərlər tapılıb. "The Cowessess First Nation" boyan edib ki, bu, Kanada orazisindən tapılmış ən böyük məzarlıqlıdır. Bir müdəttədən sonra Britaniya Kolumbiyasında qazıntıları zamanı bu tip məktəb-internatın yanlığında 215 yeniyetmənin məzarlığı aşkar edilib. 3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci illərdə orada dəfn edilib. Baş nazir Castin Trudo etraf edib ki, bütün bunlara görə Kanada məsuliyətötür.

2022-ci ilin iyulunda Roma Papası kilsənin Kanadada yerli xalqları zorla assimiliyasiya etməsini soyqrımı adlandırb.



Bütün bu biabırı faktlər dan sonra sağlam düşüncəli bir hər insana aydın olur ki, Kanadanın bölgəmiz stili və təhlükəsizliyin necə gotirilməsi barədə neysə tövsiyə etməyə monovü haqqı yoxdur.

Bu arada Fransa yerli əhalinin etirazlarını yatrımaq üçün Karib donizində müstəmləkə altında saxladığı Martinik adasında elit mobil polis bölməsi göndərib. Bir sıra bələdiyyələrin etiraz aksiyalarını qarşılıqlı ve onlar kütləvi dinc etiraz aksiyaları keçiriblər.

Politoloq vo "Salam, Makkron" telegram kanalının müəllifi S. Listratov Fransanın etirazları yatrımaq üçün xüsusi təhlükəsizlik qüvvələri adaya gəlib. Hökumət həmçinin kömətəntəsi saatı tövbiq edib.

Məhdudiyyətlər adada qıymətlərin bahalasına ilə bağlı şiddətli etirazlar başlayandan sonra tövbiq edilib. Martinikdə həmçinin sentyabrın 30-dək neft məhsullarının və partlayıcı maddələrin pərəkəndə satışına və konteynerlərdə daşınmasına qadağan qoyulub.

BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüdürəti və ya müstəqillik hüququnu verməlidir. Fransa müstəmləkəsi siyasetini davam etdirdiyi üçün BMT-nin qətnaməsinin müdəddələrini pozur. 1541 (XV) sayılı qətnaməyə əsasən, Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özüntüdərə hüququ vermək istəmərən onun müddələrini bilərəkən pozur. 1946-ci il qanunusuna referendumu noticisində Martinik Fransanın denizəşşəri departamenti və bu, adanı mətərik Fransanın bir hissəsi edir. Lakin iqtisadi və mədəni baxımdan hələ də müyyən xüsusiyətlər var. Qvadelupa və ya Revnyon kimi digər xarici əhalilər yanısı, Martinik Fransa qanunun tabedir, lakin iqtisadi cəhətdən dərəcədən qeyri-borabor məbadilə əlaqəsidir. Yeni Fransa bu ərazilərdən istifadə edir, məsələn, orada kənd təsərrüfatı məhsulları yetişdirərək üçün praktiki şəkildə adalarda qul əməyənən istifadə olunur. Beləliklə, Fransa qeyri-borabor məbadilə münasibətləri çərçivəsində hərəkət etmək, bu ərazilərin inkişafı ilə möşəl olmamaqla yanaşı, hemin ərazilərdən iqtisadi resursları çıxarıb.

Ekspert hömətinin Fransa ilə Martinik arasında müsələbatların bu günə qədər ada sakinlərinin həyatında əksini tapmış müstəmləkəciliyi mireşmə diqqət çəkir: "Formal borabərətən baxmayaraq, xaricədəki departamentler materik Fransa ilə müqayisədə iqtisadi gerilikdən, yüksək qiymətlərlənən sosial xidmətlərə zəif çıxışdan oziyyət çəkir. İşsizlik və yoxsullaqla bağlı problemlər də kifayət qədər çoxdur. Parisin Martinik və digər xarici departamentlərə əlaqələri keçmiş müstəmləkələrden, məsələn, müstəqillik əldə etmiş Afrika ölkələrindən forqlarıdır. Xarici bölgənin rəsmi statusuna baxmayaraq, ada birbaşa metropolitənə tərəfindən idarə olunur. Parisin Martinik və digər xarici departamentlərə tərəfindən etirazlar məbarək məsələlərdir. Təbii ki, Fransanın bu addımı martniklilərdə müstəmləkə metropliyasına qarşı nəzarlıq və nüfət dərcəsinə artırır.

Adanın Sosialist Partiyasının sözcüsü Beatrice Belle bu addımı pişləyər, "Martinikdə vətəndaş məhərabəsi deyil, sosial məhərabədir" deyib və vurğulayıb ki, Parisin zorakılıq addımı yalnız gərginliyi artırır və diqqəti əhalinin qanunu tələblərindən yandırır.

Rizvan CƏFƏROV, "Azərbaycan"

# Ermənistən cinayət əməllərinə görə maddi-mənəvi təzminat ödəyəcək

Suveren ərazilərimizi 30 ilə yaxın işğal altında saxlayıb taladığını və dağıtdığını görə təcavüzkar ölkə beynəlxalq hüquq qarşısında cavab verəcək

"Mən demisəm, bir dəha demək isteyirəm, beynəlxalq qurumlar, ekspertlər gölöçək, bütün ziyan hesablanacaq, 30 il orzında biza vurulmuş zərər nəzəre alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq".

2020-ci il nobayır 17-də - qəlobo gündündən 8 gün və Ermənistən kapitulyasiya aktını imzalamasından 6 gün keçəndən sonra Qarabağ zəfər sofiəri edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir dəha azad Cobrayıdan boyan etdi ki, Ermənistən Azərbaycana qarşı tördətiyi bütün cinayət əməllərinin cavabını verəcək. Tacavüzkar ölkə xalqımıza vurdğu maddi və mənəvi ziyanı ödəyəcək. Yüzminlərə vətəndaşımıza məxsus əmlakı tələdi, torpaqlarımızda qanunsuz istismar həyata keçirdiyi, tarixi, dinni, modern irsimizi dağıtdığı üçün təzminat verəcək. Azərbaycanlılar qarşı həyata keçirdiyi qətlamlara, soyqrımlarına, gələcək təsdiqindən hər hansı qələbələrinə qarşıdır.

Fransa hakimiyətinin etirazları yatrımaq üçün xüsusi dəstələr göndərməsi metropoliyanın neokolonial iddialarını vurğulayır. Metropoliya ilə formal integrasiyaya baxmayaraq, bir çox sakinlər iqtisadi və siyasi marginallama hissə edirlər. Heyat soviyyəsini yaxşılaşdırmaq üçün çoxları materik Fransaya getmeye çalışır.

Martinikin köklü əhalisi haqlı olaraq hesab edir ki, Paris adanın maraqlarını nəzər almır və onu Fransanın iqtisadi inkişafının konərində qoyur. Əslində, adada baş vəronlər tekeə sosial bərabərsizliyə etiraz deyil, həm də Fransanın neokolonial siyasetinin kökündə duran qeyri-borabor məbadilə münasibətlərinin təzahürürdür.

İxaldan yüksək asılılıq və resurslara məhdud çıxış yerli əhalinin arasında ədalətsizlik hissini gücləndirir. Üstəlik, içtimai bir hərəkat kimli onlar bu etiraz zamanı fərqli olamət olaraq qurumlu qolbaqlardan istifadə etdikləri üçün sari jiletloru bənzeyir. Bu da çox məhüm göstəricidir, çünki bu etirazın əsasını müstəmləkəciliyətə qəlyanıb.

Təxələdən etirazlar tərəfdən təzminatlıdır, lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət həqquqlarını pozan, onlara mənəvi, eləcə də külli miqdarda zərər vuran erməni vandalları bütün yaşlı yerlərinə tələb olundur. Lakin əsaslı etirazlar qarşı həyata keçirilər. Azərbaycanın suveren ərazilərindən xalqımızdan heç bir nişan qalmaması üçün ağlagolmaz vəhşiliklərə atıflar. Düşmən azərbaycanlıların bətənət həqquqlarını, o cümlədən mülkiyyət h







# AZERBAIJAN COP29

## Yaşıl dünya naminə həmrəylik ili 2024



Muxtar BABAYEV:

"Bərpaolunan enerjiyə keçidin həyata keçirilməsini sürətləndirmək üçün bir sıra təşəbbüsler hazırlamışıq"

"COP28-də BƏƏ Konsensusu vacib nailiyətənən edib və qarşıda duran fəaliyyət üçün güclü zəmin yaradıb". AZƏRTAC-in məlumatına görə, bu sözləri COP29-un prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında çərçivəsində "Qlobal Bərpa Oluna Bilən Enerji Sammiti 2024"da çıxış zamanı deyib.

O bildirib ki, enerji keçidlərinə dair çağırışları yerinə yetirmək üçün gələcəyin bərpaolunan enerji sistemləri sərətənən genişləndirilməlidir. "COP29 fəaliyyəti gündəliyi enerjiyə böyük diqqət yetirir və biz Dubayda qəbul edilmiş qərarlar əsasında bərpaolunan enerjiyə keçidin həyata keçirilməsinə sürətləndirmək üçün bir sıra təşəbbüsler hazırlamışıq. "Yaşıl Enerji" Zonaları və Döhlizlər Beyannamesi investisiyaları təşviq etmək, iqtisadi artımı stimullaşdırmaq və bərpaolunan enerjinin inkişafı sahəsində regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci ilə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1500 gigavat qədər təqdiməqdir. O, hemçinin şəbəkələrin investisiyaların həcmini artırmağı və 2040-ci ilə qədər enerji şəbəkəsinə 80 milyon kilometrdən çox əlavə etməyi öhdəsinə götürür. Bu, bərpaolunan enerjinin effektiv saxlanması və etibarlı örtürüləmə üçün adekvat saxlama qabiliyyətinin və şəbəkələrin dayanıqlılığının təmin edilməsində vacib olacaq", - deyib COP29 prezidenti deyib.

Muxtar Babayev hemçinin Hidrogen Beyannamesi barədə məlumat verərək bildirib ki, bu təşəbbüs temiz hidrogen və onun tərəmələri üzrə global bazarnın potensialından fərdiyyətənən təmİN etmək məqsədi daşıyır. Onun sözlərinə görə, sadalanan təşəbbüsler BƏƏ Konsensusunu həyata keçirilməsindən növbəti addimlарın bir hissəsinə atmaq məqsədi daşıyır: "Bu təşəbbüsler həm COP29-södrlüyinə ambiisiyaları artırmaq və fəaliyyətə təkər prioritetlərini dəstəkləyir. Ambisiyaları artırmaq üçün biz bütün tərəfləri 2025-ci ilin fevral ayına qədər 1,5 dərəcəyə uyğunlaşdırılmış milli müəyyən edilmiş tədbifləri təqdim etmeye çağırıq".

### COP29 çərçivəsində global təşəbbüsrlərə bağlı yüksəksəviyyəli tədbir keçirilib

Sentyabrın 24-de BMT

Baş Assambleyasının 79-cu sessiyası və New York İqlim Həftəsi çərçivəsində BMT-nin Baş Qorargahında COP29-södrlüyinə daxil olan global təşəbbüsler ilə bağlı yüksəksəviyyəli paralel tədbir təşkil edilib. AZƏRTAC-in məlumatına görə, COP29-södrlüyinə təşkilatçıları tədbirin məqsədi gündəliyinən təmİN etmək, BMT-nin ixtisaslaşmış təşkilatlarının, beynəlxalq inkişaf banklarının, üzbə dövlətlərinin yuxarı vəziyəti nümayəndələrinin və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin nümayənde heyətlərinin iştirakı ilə COP29-södrlüyinə fəaliyyət prioritətlərinin gücləndirməsi, iqlim dəyişikliyi ilə mübarizədə global sayların birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdəşlik imkanlarının müzakirə hərəkəti hərəkət etməyi qərəbətli.



BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrda Bakuda keçirilməsi ölkəmiz qarşısında bir sıra öhdəliklər qoyub.

Ona görə də Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi, ümumi öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfə alıb.

COP29-un Azərbaycan keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmiz iradəvərətən təmİN etmək, su qəbiliyyəti ilə yanına, liderlik rulunu nümayiş etdirir. Bu konfrans dünyada gərginliyin azaldılmasına, sühələrə qarşı olmasına da təsir göstərəcək. Sühələrə olunması hemçinin iqlim dəyişmələrinin fəsادlarının aradan qalırılmasına töhfə olacaq.

Iqlim dəyişmələrinə qarşı keçirilməsi tədbirin həm də inkişaf etmək, su qəbiliyyəti ilə yanına, liderlik rulunu nümayiş etdirir. Bu konfrans dünyada gərginliyin azaldılmasına, sühələrə qarşı olmasına da təsir göstərəcək. Sühələrə olunması hemçinin iqlim dəyişmələrinin fəsادlarının aradan qalırılmasına töhfə olacaq.

COP29-södrlüyinə daxil olan global təşəbbüsler barəsində ətraflı məlumatın geniş auditoriya çətiriləməsi, BMT-nin ixtisaslaşmış təşkilatlarının, beynəlxalq inkişaf banklarının, üzbə dövlətlərinin yuxarı vəziyəti nümayəndələrinin və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin nümayənde heyətlərinin iştirakı ilə COP29-södrlüyinə fəaliyyət prioritətlərinin gücləndirməsi, iqlim dəyişikliyi ilə mübarizədə global sayların birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdəşlik imkanlarının müzakirə hərəkəti hərəkət etməyi qərəbətli.

Tədbirdə zəmanət COP29 üzrə baş danışığı, xarici işlər nazirinin müvənni Yalçın Rəfiyev açılış nitqində COP29-södrlüyinə fəaliyyət gündəliyinən iqlim sahəsində bütün əsas istiqamətlər boyu irolimək kimi ambisiyalı soyularını təmİN etdiyi və enerji, maliyyə, kənd təsərrüfatı, su, şəhərlər, ənsən inkişafı, eləcə də iqlim və sühələrinqələqli olaqası kimi bir səra əsas prioritətlərə ehtiva etdiyi diqqət çətirib. Qeyd edib ki, maliyyənin iqlim fəaliyyətinin mühüm icra məxanizmını olduğunu nazəro alaraq, COP29-södrlüyinə daxil olan global təşəbbüsler ilə bağlı yüksəksəviyyəli paralel tədbir təşkil edilib. AZƏRTAC-in məlumatına görə, COP29-södrlüyinə təşkilatçıları tədbirin məqsədi gündəliyinən təmİN etmək, BMT-nin ixtisaslaşmış təşkilatlarının, beynəlxalq inkişaf banklarının, üzbə dövlətlərinin yuxarı vəziyəti nümayəndələrinin və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin nümayənde heyətlərinin iştirakı ilə COP29-södrlüyinə fəaliyyət prioritətlərinin gücləndirməsi, iqlim dəyişikliyi ilə mübarizədə global sayların birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdəşlik imkanlarının müzakirə hərəkəti hərəkət etməyi qərəbətli.

Daha sonra COP29-södrlüyinə daxil olan 14 təşəbbüs barədə təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.

Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunənənən təqdimat edib, təşəbbüslerin iqlim fəaliyyətinə önməli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayənde heyətlərinin sənədləri cavablandırıldı.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib.



**«AZƏRBAYCAN» qəzetiinin 1919-cu il 21 aprel (Bazar ertəsi günü) tarixli 162-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası**

# AZƏRBAYCAN

**ELAN**

1919 sənəti dəşənbə [bazar ertəsi] günü, aprel ayının 21-də, gündüz saat 11-də Azərbaycan Məclisi-Məbusanının icası olacaq elan edilir.

**ELAN**

Ticarət, Sənəat və Ərzaq Nazarəti bununa elan edir ki, aprelin 28-də gündüz saat 1-12 Ərzaq Nazarəti binasında Olginski küçə 'Natsional' məhəmənhanasında aşağıda göstərilən miqdər baliqlar hərəc ilə satılacaqdır:

A) Hissə-hissə:		
1 - Jerev [xəsəm]	2 tara	
2 - Sudak [sif]	3 tara	
3 - Şuka [durnabulğı]	16 tara	Vəzni təqribən
4 - Leş [çapaq]	43 tara	6,140 put
5 - Sazan [pakı]	169 tara	11 givrənka
6 - Som [naqqal]	52 tara	
7 - Vobla [külmə]	129 tara	
B) Seld [siyənək]		
	1965 tara	Vəzni təqribən
		5413 put

Göstərilən miqdər baliqlar hamisə bir yerdə ya səldin hamisə iki partiya və qalanları isə alıddıha satılıdı.

Satılan baliqlar Vinner şirkəti zavodunun döndürmə anbarlarında (İravanski, nömrə 2) saxlanılır. Tətil günlərindən başqa hər gün sahər 9-dan 12-ya qədər baxmaq mümkündür.

Hərəc aprelin 28-gündür saat 12-ya qədər bağlı paketlər gəndərlərin bayannamələrə olacaqdır. Bayannamələrdə səldin ayrıca qalan baliqları da apıca pıyməti göstərilmişdir. Qiymət rəqəmlərlə, hərflərlə yazılımlıdır. Bayannamə İ. əsərələrə, qədər 12-15 min manat, qalan baliqlara isə 15 min manat zəloq verilmişdir.

Bundan sonra, bəyannamə verənlər şəxslərini isət edici sənədlər dəyişir.

Zəloq nəğd pularla, həmçinin mülli kəndləndərən göstərişinə dayanır. Əsərələrə əməvi-qeyri-məngulədə [dəfənməz əmək] qəbul əsərələrə, təsdiq edilmişdir. Ticarət, Sənəat və Ərzaq naziri tərəfindən olur.

Tətil günlərindən başqa hər gün saat 11-dən 2-ya qədər Ərzaq Nazarətində 24 nömrəli otəqədnən barəde lazım galən müfəssəl məlumat almış olar.

Nazirin baş vəkil: İmza

**OBŞESTVENNI SOBRANIYANIN  
[BAKİ İCTİMAI YİĞİNCAGININ]  
YAY KÜLÜBUNDU**

Dəşənbə [bazar ertəsi] günü aprel ayının 21-də Bakı Müsləman Camiyatı-Kərriyiyə tərəfindən şərqi müsimərə tərtib verili. Müsimərinə səhnə təməsərləri ifa üçün Hacıbəyli Qardaşları Müdiriyetinin məhrət aktyorları davat edilmişdir.

İñinci hissədə kobare olacaqdır.

Təməsə başlancaq aşxam saat 8-in yarısında.

Fəxri müdür:  
Hacı Zeynalobin Tagiyev  
Müdiri-masul:  
Camiyatın sadri Qasim Qasimov

**ELAN  
“ÖVRƏQİ-NƏFİSƏ”**

“Övrəqi-nəfisi” macmurasına bəzən etibarən abona dəftəri açıqdır. Bakı üçün bənəxsi 5 rubl, qeyri şəhərlər üçün bənəxsi 8 rubl. Macmura adıbəyi və sanayevi-nəfisi [incəsənət] dairələrindən məqədələr kabul olunur. İdəməz sahər saat 12-dən 1-ə qədər açıqdır. Məhali-idarə [redaksiya ünvanı]: Bakı, Qubernski küçəsi nömrə 43-45. Qəzət və jurnal satınlaşma 20 qəpik güzət edilir.

b.

**ZAQAFQAZİYA KONFRANSI**

Applen 25-də Zaqafqaziya cümhuriyyətlərinin bir konfransi aqıdıcıdır. Bakı üçün bənəxsi 5 rubl, qeyri şəhərlər üçün bənəxsi 8 rubl. Macmura adıbəyi və sanayevi-nəfisi [incəsənət] dairələrindən məqədələr kabul olunur. İdəməz sahər saat 12-dən 1-ə qədər açıqdır. Məhali-idarə [redaksiya ünvanı]: Bakı, Qubernski küçəsi nömrə 43-45. Qəzət və jurnal satınlaşma 20 qəpik güzət edilir.

1 - Hündür masalasında bir təqim mütaqəbil [qarşılıqlı] imtiazlar və ittisətlər [yxanlıq, birləş] vücuda gətirmək;

2 - Dəməriyl, posta, telegraf üçün ümumi təzim və tənsiq [nizamlama] və qayda-salma [idarə] təskil etmək;

3 - Müstərakər paroxşadır.

Azərbaycan hökumətinin təkifli ilə işaşadı masalalar dəxi konfrans müzakirətinə vəzifədir [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında bir təqim mütaqəbil [qarşılıqlı] imtiazlar və ittisətlər [yxanlıq, birləş] vücuda gətirmək;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı hər qədər mütaqəbil milit və cinslərin maskun olası da, vəziyyəti-coğrafiyası etibar ilə ittisəti bir vahiddir.

Zaqafqaziyanı silsilə-cibal [daş silsilə] ilə mütaqəbil olunur da bir tərəfi qara danış, digər tərəfi isə Kaspi danızına təməsə Zaqafqaziyanı.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll edilmədiyi təbərə bir həkəm [arbitra] müräcit ilə həll etdiriləs;

2 - Cümhuriyyətlərin mütaqəbil [qarşılıqlı] olaraq yek-digərlərini təsdiqi [bir-birinən təməsə];

3 - Xərci hücumu qarşı müdafıət-müştərəkə vasılərləri təkmil [bir-bir müdafıə vasitələrin işbəyi hazırlamaz] və Yerpaşa məhəllə [dairələr] qarşısında ittisətlərin müdafası üçün müstərak və mütaqəbil bir bayanatda bulunma;

4 - Canub-Cənubi Qafqaziyaya hökumətinin dəxi məzur [deyilən] konfrans istərək etdiriləs;

Mövzüyi-bahs olunan masalalar, möhtəram qarein [oxucuların] göründüyü kimi müümələrənədir. Zaqafqaziya hayatı-siyasiyyə və müttəfiqiyin tamını üçün bir əvvəl həlli lazımlı galən böyük masalalarndan.

Zaqafqaziyanı vəzifələrinə [məzkiyətə qəxrişəndir]:

1 - Hündür masalasında etifə üzərində [uzlaşdırma] hall və həll





